



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№ 211

Bakı şəhəri, 7 may 2019-cu il

“Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

4. Müəyyən edilsin ki, dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etsin.

**Azərbaycan Respublikasının
Baş Naziri**

Novruz Məmmədov

1 nömrəli əlavə

Əsərlərin dövlət varidatı elan edilməsi

QAYDALARI

1. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə müəyyən edilmiş müəlliflik hüququnun qüvvədəolma müddəti bitdikdən sonra elm, ədəbiyyat və incəsənət əsərləri ictimai varidata keçir.

2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik) qorunma müddəti bitdiyinə görə ictimai varidata keçmiş əsərləri müəyyənləşdirir və onların uçotunu aparır.

3. Agentlik ictimai varidat dairəsinə aid edilmiş Azərbaycan müəlliflərinin elm, ədəbiyyat və incəsənət əsərlərindən elmin, ədəbiyyatın, kino tarixinin və incəsənətin zənginləşməsində müstəsna rol oynayan, geniş oxucu və tamaşaçı kütləsinin dərin rəğbətini qazanan, habelə yüksək bədii, estetik və sənətkarlıq dəyərlərinə malik olan əsərləri aidiyyəti dövlət orqanları və yaradıcılıq təşkilatları ilə razılaşıdırmaqla seçərək, onların dövlət varidatı elan olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir.

4. İctimai varidat dairəsinə aid edilmiş əsərlərdən dövlət varidatı elan edilməsi üçün təklif olunan əsərlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dövlət varidatı elan edilir.

5. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadə edən hüquqi və fiziki şəxslər həmin əsərlərdən istifadə barədə Agentliyə məlumat verir və istifadənin hər növünə görə müvafiq xüsusi ödənişləri Agentliyin xəzinə hesabına köçürürlər.

6. Agentlik dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xüsusi ödənişlərin yığılmasını təşkil edir və onların elektron məlumat bazasını yaradır.

7. Dövlət varidatı elan edilmiş əsərlər istisna olmaqla, ictimai varidat dairəsinə keçmiş əsərlərdən istifadə sərbəstdir və onlardan istifadəyə görə qonorar ödənilmir.

8. Agentlik dövlət varidatı elan edilmiş əsərlərdən istifadə ilə bağlı məlumatları ümumiləşdirir və nəticələr barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ildə ən azı bir dəfə hesabat təqdim edir.

9. Dövlət varidatı elan edilmiş əsərlərin müəlliflərinin Qanunda təsbit edilmiş şəxsi hüquqları pozulduqda, əsərin mənası dəyişdirildikdə, məzmunu təhrif olunduqda, həmin müəlliflərin vərəsələri və yaxud Agentlik tərəfindən həmin hüquqların bərpası məqsədilə müvafiq məhkəmə iddiası qaldırılır.

10. Bu Qaydalar dövlət varidatı elan edilmiş əsərlərin dövlət sifarişi əsasında və dövlət büdcəsindən ayrılmış vəsait hesabına qeyri-kommersiya məqsədilə istifadəsinə şamil olunmur.

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 7 may
tarixli 211 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

2 nömrəli əlavə

**Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və
dövlət varidatı elan edilən filmlərin**

S İ Y A H İ S I

1. Əsərləri dövlət varidatı elan edilən müəlliflər:

- 1.1. Qətran Təbrizi;
- 1.2. Məhsəti Gəncəvi;
- 1.3. Əfzələddin Xaqani;
- 1.4. Nizami Gəncəvi;
- 1.5. Qazi Bürhanəddin;
- 1.6. İmadəddin Nəsimi;
- 1.7. Aşıq Qurbani;
- 1.8. Şah İsmayıl Xətai;
- 1.9. Məhəmməd Füzuli;
- 1.10. Aşıq Abbas Tufarqanlı;
- 1.11. Molla Pənah Vaqif;
- 1.12. Molla Vəli Vidadi;
- 1.13. Qasım bəy Zakir;
- 1.14. Mirzə Fətəli Axundzadə;
- 1.15. Həsən bəy Zərdəbi;
- 1.16. Seyid Əzim Şirvani;
- 1.17. Xurşidbanu Natəvan;
- 1.18. Mirzə Ələkbər Sabir;
- 1.19. Nəcəf bəy Vəzirov;
- 1.20. Aşıq Ələsgər;
- 1.21. Cəlil Məmmədquluzadə;
- 1.22. Əbdürrəhim bəy Haqverdiyev;
- 1.23. Cəfər Cabbarlı;
- 1.24. Əhməd Cavad;

- 1.25. Mikayıl Müşfiq;
- 1.26. Əhməd bəy Ağayev;
- 1.27. Əli bəy Hüseynzadə;
- 1.28. Nəriman Nərimanov;
- 1.29. Məmməd Səid Ordubadi;
- 1.30. Hüseyn Cavid;
- 1.31. Əzim Əzimzadə;
- 1.32. Yusif Vəzir Çəmənizəminli;
- 1.33. Üzeyir Hacıbəyov;
- 1.34. Səməd Vurğun;
- 1.35. Əliəğa Vahid.

2. Dövlət varidatı elan edilən filmlər:

- 2.1. "Sevil " (1929-cu ildə çəkilməşdir);
 - 2.2. "Lətif " (1930-cu ildə çəkilməşdir) ;
 - 2.3. "İsmət"(1934-cü ildə çəkilməşdir);
 - 2.4. "Mavi dənizin sahilində" 1935-ci ildə çəkilməşdir) ;
 - 2.5. "Almaz"(1936-cı ildə çəkilməşdir) ;
 - 2.6. "Bakılılar"(1938-ci ildə çəkilməşdir) ;
 - 2.7. "Kəndlilər " (1939-cu ildə çəkilməşdir) ;
 - 2.8. "Səbuhi"(1941-ci ildə çəkilməşdir)
 - 2.9. "Bir ailə"(1943-cü ildə çəkilməşdir) ;
 - 2.10. "Arşın mal alan" (1945-ci ildə çəkilməşdir) ;
 - 2.11. "Görüş" (1955-ci ildə çəkilməşdir).
-